

Fələyin küləylə,  
zamanın kələylə  
sürət götürdüm,  
arşınladım  
bu dünyanın boyunu.  
Ölçdüm gördüm  
50 ildi -  
yarım əsrdir  
gəldiyim yolun uzununu.  
Dünyanın arşını  
50 illik ömür deyər  
boynuma doladı  
bu əlli ili -  
yarım əsri.  
Zaman da məni  
kələfindən keçirib,  
taleyin rişxəndi kimi  
barmağına doladı;  
dedi yaşamısan  
yarım əsr -  
düz əlli il.  
Demədi yaşamısan  
əsir-yesir,  
qaçqın-köçkün,  
bəxtdən küskün,  
ya da ki  
bəy kefində.  
Adamlar da qıraqdan  
baxıb köksün ötürdü:  
"50 oldun-bəlli oldun"  
dedilər,  
bəxtəvərlik verdilər.  
düzdü, bu əlli ili  
şikəst, əlil yaşamadım,  
dürüst, sərbəst,  
əlli-ayaqlı yaşadım,  
bəlli bir ömür də

Bax beləcə,  
"həlləcə-hülləcə"  
sevgi dolu  
Odlu-atəşin qəlbimi  
kürədən çıxan  
qızmar dəmir kimi  
cızıldada-cızıldada,  
sızıldada-sızıldada  
üstünə su deyib,  
benzin atdılar,  
elə bil ki,  
bayram tonqalı çatdılar.  
Qəlbimə od qoya-qoya  
Artırdılar cəbrimi,  
"soyutdular" səbrimi,  
sızladım için-için...



kənardan baxdım özümə,  
yad göründüm gözümə.  
Belə-belə  
öz ömrümü  
bilə-bilə  
özüm üçün  
yaşamağa qıymadım.  
Özüm üçün  
misqal-misqal yaşadım,  
öz ömrümün  
özümünkü  
olmasına qoymadım.  
Ayna kimi şəffaf,  
su kimi saf,  
ləkəsiz, kölgəsiz,  
təmiz yaşadım.  
Qoruq-qaytaq bilmədim,  
alınacaq, gözütöx,  
qorxusuz-hürkümsüz yaşadım.  
Harda haqsızlıq gördüm  
oddan köynək geydim,  
susdurdum anında.  
Nə bir qara ləkə,  
nə bir qara kölgə  
düşmədi ömür yoluma.  
gözü kölgəli olmadım  
bir kimsənin yanında.  
Amma qaraçuxa kimi  
Kölgəmi saldım yollara.  
Kölgəm düşdü  
Çoxlarının üstünə.  
Sevincindən genələn qəlbim  
şığmadı köksümə.  
Öz bəxtimdən küskün oldum,  
başqalarının bəxtinə  
ovxar daşı oldum,  
ovxarladım-hamarladım,  
qızıl tale əyarladım,

## YARIM ƏSRLİK YOLUM

düşdü qismətimə,  
elinən bir oldu adım.  
Amma nə fayda:  
atadan,  
həyatdan  
yetim qaldım həyatda.  
Bu əlli ildə  
ata əvəzi ata da oldum,  
amma ata olmadım.  
Bir el qızına  
qoşalaşmış tay olmadım.  
Atamdan da,  
butamdan da  
yetim oldum.  
Arzum-niyyətim  
yetim,  
sevgim-həyatım yetim...  
Minməmiş düşdüm  
minmək istədiyim atdan.  
Pəsətlədiyim kola  
oturmadım,  
üz tutduğum yola  
axıracan varmadım,  
yarımadım,  
yetim qaldım həyatdan...  
Qəlbim sevgilərin  
qəbristanlığına döndü.  
içimdə neçə sevgim  
doğuldu,  
elə beşiyindəcə boğuldu, öldü.  
O sevginin miqdarında  
o qədər də  
neçə kərəm  
mən oldum yanıq Kərəm...  
doğuldum, yandı -  
yaxıldım...  
axırda da yox oldum  
heç olmamış kimi -  
anadan doğulmamış kimi.  
Kərəmin yerinə qoydular məni,  
"Yanıq Kərəmi" havasına  
yana-yana,  
oyalana-oyalana yox,  
havalana-havalana-  
gülə-gülə  
qol götürüb oynadılar.  
Eşqimin yasına  
dəli olub havalanmaq əvəzinə,  
şəşələnib  
şəşəli-şəşəli,  
nəşələnib nəşəli-nəşəli  
sıdırğı getdilər,  
vayımı toy-düyün etdilər,  
toyumu "kor düyün" etdilər.

Samovar öz yangısını  
içində çəkən kimi  
oxşayıb həzin-həzin  
dilin altındaca  
astaca-astaca  
ağı-bayatı üstə  
öz dərdin öyən kimi  
samovardan dərs aldım,  
oxşadım dərdlərimi,  
özüm-özümü ağladım...  
Axı məni mən qədr  
taniyan yox, bilən yox.  
Axı mənim dərdimi  
özüm qədr çəkən yox.  
50 illik boyumu  
oxşayıb-əzizləyib,  
Ölçüb-biçib çəkiddə -  
tərəziddə çəkən yox.  
50 ildir toyumun  
xərcin-borcun çəkən yox...  
Bu dərdin yığıntısı  
odlandırıran könlümün  
alovlu yangısını  
yağış yox, bəlkə bir az  
hamıdan gizli-gizli  
axıb içimə sızan  
gözümün yağıntısı  
bəlkə söndürə bil...  
\* \* \*

50 ili  
özgələrə, doğmalara  
geninə-boluna xərclədim,  
özgə ömrü bildim  
özümə doğma ömrümü.  
özgə kimi,  
ögey kimi  
yaşadım özümü.  
Yadplanetli kimi

bəxtiyyəin etdim  
çoxlarını.  
Yadların xoşbəxtliyin  
sandım öz səadətim.  
Əvəzində  
ürəkdolu bu səmimiyyətdən  
nə gördüm cəmiyyətdən?  
Böyük bir ənam:  
alternativi olmayan  
subayların padşahı  
etdilər məni,  
50 yaşa tənha gəldim...  
Tək yaşadım bu ömrü mən  
bir belə adam içində.  
Bir böyük meydan içində  
meydanımı boş gördüm,  
tənha qaldım meydanda.  
Bir belə qadın içində  
mənimlə tən gəlməyə-  
özünü mənə bölməyə,  
qoşa dövrən sürməyə  
cürəti çatan olmadı,  
Qeyrəti çatan olmadı.  
Ancaq nə cür yaşadım?  
Dağ kimi başıuca,  
şəffaf ömür yaşadım.  
Elə bircə buna görə  
ömrü vermədim hədəyə.  
Şərəflə, vicdanla,  
insana xas  
narahat bir həyəcanla,  
el-obanın yolunda  
ürəklə-canla yaşadığıma görə  
bu əlli ili  
özüm kimi-  
öz ömrüm kimi  
yaşadım!..

*Şakir ALBALIYEV*

